

# MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN MİRZƏ MELKUM XANLA YAZIŞMALARI



**İslam QƏRİBLİ,  
filologiya elmləri doktoru,  
professor**

## M.F.AXUNDZADƏNİN MİRZƏ MELKUM XANA MƏKTUBLARI:

XIX əsrin birinci yarısında İranın içtimai-siyasi heyatında müyyəyen rol oynamış Mirzə Yəqubun ailəsinə dünyaya gələn, Fransada ali təhsil alan, Tehran Universitetində çalışarkən fransız siyasetçilərinin "Framason" cəmiyyətinə oxşar "Fəramuşxan" adlı gizli təşkilat yaranan, İranın İstanbuldakı konsulu Mirzə Hüseyin xan ölkəsinin baş naziri təyin edildikdən sonra bir müddət sarayda müşavir vəzifəsində çalışan və sonralar Londonda İranın sefiri kimi fealiyyətini davam etdirib orada "Qanun" adlı qəzet nəşr etdirən Mirzə Melkum xanla (1833-1908) ədibin tanışlığı "1280 (1863)-ci ildə cənab Ruhül-qüdsün öz dilindən eşidib yazdığını ali bî mətbəbin mətni" əsərindən (M.F.Axundov. Əsərləri. III cild. Bakı: "Elm", 1988, s. 146-147) belə məlum olur ki, M.F.Axundzade əlifba layihəsi ile bağlı 1863-cü ildə İstanbulda olarkən baş vermiş, bu təqibin sonralar eqidə dostluğuna çevrilmişdir. M.F.Axundzade müasirlərinə göndərdiyi bir sıra məktublarda da Mirzə Melkum xandan böyük hörmət bəhs etmiş, 1870-ci ildə sentyabr ayının sonlarında Fotoli şahın oğlu Cəlaləddin Mirzəye yazdığı məktubda onun haqqında aşağıdakı cümlələri yazmışdır: "Ruhül-qüds həzərləri Mirzə Yəqub xanın oğlu Mirzə Melkum xandır ki, onun əsərlərini oxuyarkən mən üz verən sonsuz sevinc, vəcd təsirinin nəticəsində bu ləqəbi ona mən vermişəm. "Vəzir və rəfiq" kitabçası onun əsəridir. Ruhül-qüds bu son günlərdə əslifbasının dəyişdirilməsinə dair bir kitabça yazmışdır ki, onun həqiqəti söyləyən məzmununu oxumaqdan insan mənəvi lazzət alır" (M.F.Axundov. Əsərləri. III cild. Bakı: "Elm", 1988, s. 146-147).

M.F.Axundzadənin Mirzə Melkum xana məktubları fars dilində yazılmışdır və bunlardan əldə edilə bilən 15-inin tərcüməsi ədibin əsərlərinə daxil edilmişdir.

M.F.Axundzadənin şərti olaraq birinci məktubu adladırdığımız "Dostunuz Mirzə Fətəli Axundzadə" imzalı məktubu 1285-ci ilin camadiyəl-axır ayında (1868-ci ilin sentyabr ayı) Tiflisdə yazılmış, həmin illərdə İstanbul şəhərində yaşayan və İran sefirliliyində işləyən Mirzə Melkum xana göndərilmişdir (M.F.Axundov. Əsərləri. III cild. Bakı: "Elm", 1988, s. 121-

122, 137-141, 147-148, 149-150, 155-157, 157-160, 1167-168, 168-170, 170-173, 178-180, 186-190, 190, 205-208, 210-211, 244).

Məktubun məzmunu, yazılış və müraciət tərzi deməyə əsas verir ki, M.F.Axundzadə ilə Mirzə Məlkum xan əlxanlıqdan tanışdırılar ve bu tanışlıq artıq dostluğa çevrilmişdir.

"Cənab Ruhül-qüds! Sərhəng Şeyx Məhəmməd ağa sizin əlifbanızın surətini mənə çatdırırdı. Onu başdan-başa nəzərdən keçirdim. Çap işini asanlaşdırmaq yolunda, həqiqətən böyük bir xidmət göstətmüşsiniz" (Yenə orada, s. 121), - cümlələri ilə başlanan məktubda M.F.Axundzadə dostunun işini təqdir etsə də, nöqtələrin saxlanılmaması, saatların hərflərinə sırasına daxil məməsi ve doqquz saatın ayrıca şəkil-lərinin yaradılmamasından narazılığını bildirmiş və fikirlərini aşağıdakı kimi əsaslandırmışdır: "Hərflərin bitişməsimesi, samit hərflərin sait hərflərə bitişdirilməsimini mən yalnız yazı işinin asan və sürətli olması xatirinə lazımlı bilirəm. Çünkü biz yənə də sağdan sola yazsaq, qələmən bir dəfə dövrə etmisi ilə kəlməni və ya kəlmənin yazışını yazıb bitirə bilməsek, bizim yazı işimiz yenə də yavaş gedəcəkdir. Əgər biz kəlmələrin tərkibi üçün yazıda biri digərincə bitişməyən hər bir hərfi sizin qaydanızla ayrı-ayrı yazsaq, qələmən tez-tez kağızın üzərində qaldırılar. Beləliklə də bir səhifəni yazmaq bir saatdan artıq vaxt aparar" (Yenə orada, s. 122).

Mirzə Melkum xanın düzəltdiyi hərflərin şəkli gözəllikdə və zərərlilikdə misiliz oldugu bildirən, özünün yaratmış olduğu əlifba layihəsi və əlifbanın islahi ilə bağlı məruzəsini Tehrana göndərdiyini qeyd edən müəllif yazar ki, sizin əlifba ilə bağlı bir sıra tekliflərinizlə razı olmasan da, "sizin indiki təklifinizi redd etmirəm. Əgər əksəriyyət bunu qəbul edərsə, mən də onlardan biriyəm. Amma əslam xalqları başçılarının əlifbada bu qədər ciddi islah və dəyişikliyin icrasına razı olacağımı güman etmirəm" (M.F.Axundov. Əsərləri. III cild. Bakı: "Elm", 1988, s. 124).

M.F.Axundzadənin 1870-ci ilin iyun ayında Qocur yaylığında yazdığı "Ruh-i-revanım, ruhül-qüds" sözü ilə başlanan məktubu Mirzə Melkum xanın məktubuna cavabdır.

"Sizin aprel ayının 25-də yazdığını məktub göydən nazıl olan bir fərman kimi mənə çatdı və fərehimi artırdı" (Yenə orada, s. 137) cümlələri ilə başlayan məktubda M.F.Axundzadə bildirir ki, "səmimi dostunuz Mirzə Yusif xan Tiflisə çatlığı birinci gecədə "Mükəmal" kitabınızı mənə, Tiflisdəki İran konsulu Əli xana və Qafqaz Şeyxül-Islamına (Axund Molla Əhməd Hüseynzadə - İ.Q.) oxudu. Kitabçanın cilidlənmədiyindən istifadə edərək, həmin gecə onu üç hissəyə bölüb kətiblərə verdik. İki günün ərzində onun üzünü köçürüdüler. Hazırda hər birimizin əlində kitabcanızdan birer nüsxə vardır" (Yenə orada, s. 137).

M.F.Axundzadə daha sonra Şeyxül-Islamın Mirzə Məlkum xanın kitabını və əlifba layihəsini, əsasən, bayındırlığını bildirir və yazar: "Sözün düzü, sizin kitabınızı oxuduqdan sonra, mən köhnə əsərlə, yəni sağdan sola yazmaq üsuluna tamamilə nifrot edirəm" (Yenə orada, s. 138).

Soldan sağa yazılın yazının əhəmiyyətini xüsusi olaraq qeyd edən müəllif vəd edir ki, fikrini Osmanlı

Elmi Cəmiyyətinə yazaraq, bu üsulun üstünlüyünü qeyd edəcəkdir.

Münif əfəndidən (Münif əfəndi (1830-1910) XIX əsr Türkiye ədəbi və ictimai-siyasi mühitinin görkəmli nümayəndəsi olmuş, M.F.Axundzadə 1870-ci ilin yanvar ayında "Əziz qardaşım Müünif əfəndi" adlı məktubla ona müraciət etmişdi - İ.Q.) (M.F.Axundov. Əsərləri. III cild. Bakı: "Elm", 1988, s. 131-134) məktubuna cavab almadığını bildirən M.F.Axundzadə Mirzə Melkum xandan əlifbanı dəyişdirmək haqqında "Konstantinopol" qəzətində fransızca məqalə dərc etdirməyin mümkün olub-olmadığını sorur. Arzu edir ki, mümkün olacağdı təqdirde bər məqalə hazırlayıb onun və yeni əlifbanın terəfdarlarının adlarını çəksin, məqalə dərc olunan dan sonra buradakı böyüklerinə göstərməsi üçün qəzətdən bir neçə nüsxə Tiflisə göndərsin.

Məktubdan aydın olur ki, Mirzə Melkum xan ədibin əsərlərini, hətta "Kəməlüddövlə"ni də çap etdirmək niyyətindədir. Ona görə də M.F.Axundzadə dostuna yazır ki, "Kəməlüddövlə məktubları"nın çap etdirmək fikriniz varsa, "sizdə olan nüsxə naqılsıdır. "Kəməlüddövlə"nin mükəmməl nüsxəsi məndədir. Əgər çap etdirmək lazımlı gələrsə, mütlaq məndəki nüsxənin üzündən olmalıdır.

Lakin "Kəməlüddövlə"nın mükəmməl nüsxəsinə nə vasitə ilə və hansı inanılmış adamla sizə göndərə bilərəm? Xahiş edirəm ki, belə bir adamı özünüz mən nişan verəsin. Ancaq "Kəməlüddövlə"nın çap edərkən, olma-yə mənim adımı qeyd edəsiniz" (M.F.Axundov. Əsərləri. III cild. Bakı: "Elm", 1988, s. 140).

Mirzə Kazım bəyin əlifbanı dəyişdirmək fikrinə şərık çıxdığını, "indiyə qədər ağıllı adam hesab etdiyi" Xəmikovun əlifbanın əleyhinə olduğunu bildirən M.F.Axundzadə Qafqaz Şeyxül-Islamının salamlarını Mirzə Melkum xana çatdıraraq onun dilindən yazar: "Ruhül-qüdsə yazarсан ki, doğrudur, мən də Şeyxül-Islamam, lakin Ruhül-qüdsün əqidələrini inkar edən İstanbul Şeyxül-Islami deyiləm. Mən onun onurun vəzirliyinə məbəhisindən anlaşıbm. Mən issa Ruhül-qüdsün əqidələrini hər cəhətdən, istisnásız təsdiq edib onların doğruluğunu etiraf edirəm" (Yenə orada, s. 141).

Mirzə Melkum xana 1870-ci ilin iyun ayında yazdığını məktuba cavab ala bilməyən və bundan narahat olan ədib oktyabrın 25-də ona yenidən məktubla müraciət etmişdir. Məktubda onun onurun vəzirliyindən istifadə edərək, həmin gecə onu üç hissəyə bölüb kətiblərə verdik. İki günün ərzində onun üzünü köçürüdüler. Hazırda hər birimizin əlində kitabcanızdan birer nüsxə vardır" (Yenə orada, s. 150).

Məktubda "...məsələlərimizin veciz olması nəticəsində yaşayış mənə haram olmuşdur. Zəhərdən acı bir həyat keçirəm. Mənim üçün sizin kitabcanızdan daha yaxşı, daha yüksək və həvəsləndirici bir şey ola biləməz" (Yenə orada, s. 150)- yəzən ədib bildirir ki, ömrümüzün sonuna qədər əqidəmdən, getdiyim yoldan dönməyəcəyəm, cümlə xasiyyətimdə başqa bir yolla getmək imkanı yoxdur.

Həm özünün, həm də Melkum xanın əminliklə düzgün yolda olduğunu bildirən müəllif qeyd edir ki, "hər cür müvəffəqiyətsizliyə düzəmək və qatlaşmaya lazmımdır. Səbət etmək lazımlı ki, əcəl gəlib çatsın, bu dünyani tərk edək və bədbəxt xalqımızın tama-mile ölüb ortadan getməsini heç olmasa, öz gözümüzlə görməyək" (Yenə orada, s. 150).

"1287-ci ilin ramazan ayının 25-de (15 yanvar 1871-ci il - İ.Q.) Ağə Mirzə Həsənle görüşdən sonra yazdığını məktub yetidi" cümləsi ilə başlanan məktubun yazılıma yeri və tarixi göstərilənmişdir (Yenə orada, s. 155-157). Məktubun məzmunu deməyə əsas verir ki, məktub 1871-ci ilin ilk aylarında Tiflisdə yazılmışdır.

(Davamı var)

gün bir iş olmasına dair bir məqalə yazıb, "Konstantinopol" qəzətində dərc etdirməyini xahiş edir. İyun ayında yazdığını məktubun cox vacibli olmasına bildirən müəllif məktubun çatıb-çatmamasına dair narahatlığını bir dəha ifadə edərək yazar: "Əgər doğurdan da məktub sizə çatmamışsa, yazıb bilirin ki, suratını çıxarıb sizə göndərim.... Sizi and verirəm sizə bəslədim məhəbbətə, Müünif əfəndinin məməni məktublarına cavab yazmamasını səbəbləri və iyun ayında göndərdiyim məktubun sizə çatıb-çatmaması haqqında xəbər verməklə, məni təzlilə nigarancılıqlıdan xilas edin" (Yenə orada, s. 148).

M.F.Axundzadənin növbəti məktubu "Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə" imzası ilə 27 dekabr 1870-ci ildə Tiflisdə yazılmışdır. Məzmunca əvvəlki məktubu yaxındır, yəni burada da ümumi şəkildə "Kəməlüddövlə məktubları"nın Mirzə Melkum xana hansı yolla göndərilə biləssi, əlifba ilə bağlı "Konstantinopol" qəzətindən məqalənin çap edilməsi zorutətidən danişılır.

Bu məktubdan maraqlı məqamlardan biri M.F.Axundzadənin İstanbula səfəri ilə bağlıdır. Məktubda oxuyur: "...Yadınızdadırı, mən İstanbula gəldikdə (M.F.Axundzadə 1863-cü ilin iyul ayında tərtib etdiyi yeni əlifba layihəsinin müzakirəsi ilə bağlı İstanbul'a getmiş və bu səfəri barədə "Xüsusi qeydlər"ində (M.F.Axundov. Xüsusi qeydlər. Əsərləri. III cild. Bakı: "Elm", 1988, s. 91-98) ətraflı məlumat vermişdir ki, "İstanbula gəldikdə" deyəndə həmin səfəri nəzərdə tutur - İ.Q.) sizdən başqa bir nəfər də olsun məni tanıdı ki, ki, kimən, nə üçün gelmişəm və nə deyirəm? Hətta bəzi yerlərdə, xüsusişə İran səfərəxnasında mənim fikrim güldürür. Nəhayət, İran səfiri məni töhmətləndirdi!

İstanbuldan mən kədər və təssüfə qayıtdım. Bununla belə, yəni öz fikrimdən əl çəkə bilmədim" (M.F.Axundov. Mirzə Melkum xana. Əsərləri. III cild. Bakı: "Elm", 1988, s. 150).

Məktubda "...məsələlərimizin veciz olması nəticəsində yaşayış mənə haram olmuşdur. Zəhərdən acı bir həyat keçirəm. Mənim üçün sizin kitabcanızdan daha yaxşı, daha yüksək və həvəsləndirici bir şey ola biləməz" (Yenə orada, s. 150)- yəzən ədib bildirir ki, ömrümüzün sonuna qədər əqidəmdən, getdiyim yoldan dönməyəcəyəm, cümlə xasiyyətimdə başqa bir yolla getmək imkanı yoxdur.

Həm özünün, həm də Melkum xanın əminliklə düzgün yolda olduğunu bildirən müəllif qeyd edir ki, "hər cür müvəffəqiyətsizliyə düzəmək və qatlaşmaya lazmımdır. Səbət etmək lazımlı ki, əcəl gəlib çatsın, bu dünyani tərk edək və bədbəxt xalqımızın tama-mile ölüb ortadan getməsini heç olmasa, öz gözümüzlə görməyək" (Yenə orada, s. 150).

"1287-ci ilin ramazan ayının 25-de (15 yanvar 1871-ci il - İ.Q.) Ağə Mirzə Həsənle görüşdən sonra yazdığını məktub yetidi" cümləsi ilə başlanan məktubun yazılıma yeri və tarixi göstərilənmişdir (Yenə orada, s. 155-157). Məktubun məzmunu deməyə əsas verir ki, məktub 1871-ci ilin ilk aylarında Tiflisdə yazılmışdır.